



Əli Rza XƏLƏFLİ

\* \* \*

Ey Tanrım, sən məni yaradan gündən,  
Tapşırdın düz sözə, həqiqətlərə.  
Yoluma göz qoydun yaxından, gəndən  
Güvəncim sən oldun, keçdim dağ, dərə.

Sözümüz qəlbimdə göyərdən kimi,  
Yapışdım sözümüz öz diləyindən.  
Sovruldum xırmandı halal dən kimi,  
Keçdim bu dünyanın köz ələyindən.

Ey Tanrım, səninlə baş-başa qaldım,  
Səninlə dilləşdim gecələrimdə.  
Bəzən bir ümidi, yaddaşa qaldım,  
Dönüb gündüz oldu gecələrim də.

Gözümdə qurulan dar ağacında  
Bir şirin yuxunun həsrəti qaldı.  
Edam tonqalında, fikir sacında,  
Qovrulan gözlərin niyyəti qaldı.

Ey Tanrım, verdiyin ağılı-qaralı,  
Ömrümün günləri sözümən dönüb.  
Könül bağçasında qəlbi yaralı  
Oxuyan bülbüllün gözünə dönüb.

Yatdım yuxu kimi, gördüm dərd kimi,  
Haqqı tapdalanan yurdı, Vətəni.  
Gördüm taleyi oyun - nərd kimi,  
Gördüm, zərər dönüb bəxti itəni.

Ey Tanrım, gördiyüm qaralar, ağlar,  
Bir ömür yolunun gecə-gündüyü.  
Sinəmdə dağlardan ucadı dağlar,  
Bir Araz təşənisi sehrası, düzü.

Bəzən bir axşamın qaranlığında  
Gözümün qarası-ağı qarışib.  
Ümidin sonuncu toranlığında  
Yolumun dərəsi, dağı qarışib.

Ey Tanrım, son anda sənin haqq əlin  
Qolundan yapışib dayağım olub.  
Bəlkə də, nə deyim, bir gəlhagəlin  
Üstündə titrəyən ayağım olub.

Bağrıma köz düşüb çörek itirən  
Doğmanın, ya yadin xəyanətinəndən.  
Bəzən güc almişam dözüm gətirən  
Vəfali dərdimin dəyanətinəndən.

Ey Tanrım, bilirəm sənin divanın  
Bir gün qurulacaq bu yer üzündə.  
Bilirəm bitəcək sonu davanın  
Bəxtinə gün doğar onda sözün də.

Gec gələn, güc gələn haqdan pay alar,  
Titrəyər, diz çökər zorun hakimi.  
Suallar öndən cavabsız qalar,  
Bəsirət gözündən korun hakimi.

Ey Tanrım, könlümə yaz nefəsi ver,  
Sözümüz çəməni al güller açsın.  
Ürək tellərində saz həvəsi var  
Mizrab telə gəlsin, xal dillər açsın.

# TANRIYA ÜZ TUTDUM

Sözə gələn yollarda keçdim dağı, dərəni,  
İnadıma güvəniib aşdim neçə bərəni.

Söz güldü gözlərim - dedi: gəlib çıxmışan,  
Bulud kimi dolmusan, şimşək olub çaxmışan.

Mən sənin canındayam öz qanından süz görüm,  
Hər kəlmə söz incidi, misralara düz görüm.

Necə yazım sözümüz ucuz tərifdən qaçım,  
Doğrunu işiq bilim, həqiqətə yol açım.

Dayanmışam, durmuşam səssiz sükut içində,  
Fikirlərim doğranır vaxtsız gələn biçində.

Varlığımızdan, canımdan əsib keçir küləklər,  
Yaşımın qovğasını sovurmada ələklər.

Döyüşdə, vuruşdayam sinəm sözə meydandı,  
Ağ-qara üz-üzədi neçə fikir qurbanı.

Bu qanlı savaşların sonu harda qurtarar?  
Əcəl məni girleyər, bəlkə, darda qurtarar?

Öz nəbzimdə hiss edim dünyanın ahəngini,  
Qələm sözə gətirsin həyatın öz rəngini.

Yaşayım doğruları sözümüz canında mən,  
Arayım yalanları hər kəsin qanında mən.

Kimin yeri hardadır - aradan sərhəd çəkim,  
Pozulmuş yaddaşlara təzə toxum, dən əkim.

Bilmirəm bitəcəkmi əkdiyim bu toxum, dən,  
Bilmirəm göyərəmi su versəm gözlərimdən.

Allahın nəzərindən düşməsəm gülər üzüm,  
Zaman-zaman yaddaşda göyərər, bitər sözüm.

Atam özü deyərdi əlini üzmə Haqdan,  
Haqqın səni qoruyar yapışmasan nahaqqan.

Qədim bir kitabədən bir söz dilləndi gəldi,  
Bir müdrikdən yadigar fikir gulləndi gəldi.

Müdrilikdən söz açmaq aqilləri öyməkdi,  
Aqillərə ehtiram hikmətə baş əyməkdi.

Bir cavan əhd eylədi: Allahı sevdim; dedi,  
Həmdəmim Allahımdı, başqa heç kəs, - söylədi.

Yuxusunda Allahı göründü gözlərinə,  
Dedi gəldim deyəm ki, inandım sözlərinə.

Əbədi səninləyəm - söylədi Allah ona,  
Səninlə olacağam yolun getsə hayana.

Keçdi qumdan, səhradan cavanın həyat yolu,  
Allahı da yanında göstərdi murad yolu.

Qoşa iz uzanırdı səhra boyu getdikcə,  
Allahı yanındaydı hər mənzili bitdikcə.

Tufanlar, qasırğalar cavanı boğdu yaman,  
Qoşa iz yoxa çıxdı güman itdi, ay aman.

Yenə hava açıldı, günəş güldü üzünə,  
Cavan da sakit oldu yenə gəldi özünə.

Qum üstündə Allahın izini gördü yenə,  
Qayıdır Allahıyla üz-üzə durdu yenə.

Ey həmdəmim, incimə, gileyimdən, sözümdən,  
Çətinlikdə tək qoydun izin itdi gözümdən.

Mən sənə güvənirdim deyirdim mənimləsən,  
Qasırğada, tufanda dumənim, çənimləsən.

Sevənlər həmdəmini tək qoymaz - dedi: Allah,  
Tənha iz mənimkiyi güldü, söylədi Allah.

Sən çətinə düşəndə mən səni götürdüm bil,  
Tufandan, qasırğadan səni mən ötürdüm bil.

O ölümlü anları xatırladı cavan da,  
Sanki göydə gedirdi qasırğalar qovanda.

Demək, hər çətinlikdə Allahın yardımımı var,  
İnamsız yaşamazlar müdrik, aqıl adamlar.

İnanıram, Allahım sözümə işiq verər,  
Hikmət ilə bəzəyər cila, yaraşıq verər.

Çətinə, dara düşsəm Allahım yol göstərər,  
Sevgilərim çağırıar, vüsalım qol göstərər.

Bilirəm ki, bu dünya ötəri bir seyrdi,  
Son mənzili məzardı - bitəri bir seyrdi.

«Dünya təkcə mənimdi» - deyənlər də bilsinlər,  
Son söz doğru, düzündü, həqiqətə gəlsinlər.

Gözlərimi aldatmaz ötəri gözəlliklər,  
Qəlbimə qəm gətirməz xəzanda xəzəlliklər.

Yalan dünya deyirik yalanı gerçek edən,  
Bir əbədi söz olar ölməzliyə yol gedən.

Açdim könül qapımı büləbəl uçdu qəfəsdən,  
Qönçə sözlər gül açıdı bir ilahi nəfəsdən.

Mövlənə Füzulinin ruhu göydən baxırdı,  
Duyğular misra-misra sözə dönüb axırdı.

Ürək dostu könlümə işiq payı göndərdi,  
Dağıtdı buludları qaranlıqdan nur dərdi.

Dedi gəlsin Xələfli, söz qapısı açıxdı,  
Fikirlər qışdan keçdi, duyğular yaza çıxdı.

Hər yazının bəxti var, hər duygunun yazısı,  
Hər təşnəyə su gəlməz, yanar çölü, Yazısı.

İli yaxşı gələndə dağların üzü gülər,  
Budaqlar bar gətirər, bağların gözü gülər.

Gördüm könlüm gullənir, tumurcuq sözlər gülür,  
Körpə-körpə fidanlar, qayğısız gözər gülür.

Zal oğlunun ürəyi sevindi, dağa döndü,  
Ulu Tanrı eşqinə çiçəkli bağa döndü.

Yaziya pozu yoxdu, yazılıan daşda qalar,  
Hər yazı qalmasa da düz söz yaddaşda qalar.

**(Davamı var)**

